

# AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ



## BAKALAVRİAT SƏVİYYƏSİNİN İXTİSAS ÜZRƏ

### TƏHSİL PROQRAMI

İxtisasın (programın) şifri və adı: XTB050106 - Silah və silah sistemləri mühəndisliyi

BAKİ – 2020

# **BAKALAVRİAT SƏVİYYƏSİNİN XTB050106 - "SİLƏH VƏ SİLƏH SİSTEMLƏRİ MÜHƏNDİSLİYİ" İXTİSASI ÜZRƏ TƏHSİL PROGRAMI**

## **1. Ümumi müddəəalar**

- 1.1. Bakalavriat səviyyəsinin XTB050106 - Silah və silah sistemləri mühəndisliyi ixtisası üzrə Təhsil Proqramı (bundan sonra ixtisasüzrə Təhsil Proqramı) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına, eləcə də "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifati"na uyğun hazırlanmışdır.
- 1.2. Təhsil Proqramının məqsədləri aşağıdakılardır:
  - İxtisas üzrə məzunun kompetensiyalarını, ixtisasın çərçivəsini, fənlər üzrə təlim və öyrənmə metodlarını, qiymətləndirmə üsullarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbənin təcrübəkeçmə, işə düzelmə və təhsilini artırma imkanlarını müəyyənleşdirir;
  - Tələbələri və işəgötürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələri barədə məlumatlandırmaq;
  - Təhsil Proqramı üzrə kadr hazırlığının bu proqrama uyğunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlandırmaq.
- 1.3. Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və XTB050106 - Silah və silah sistemləri mühəndisliyi ixtisası üzrə bakalavr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.
- 1.4. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və audioriyadan kənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həftəlik auditoriya saatlarının həcmi ümumi həftəlik yükün 50%-dən çox olmamalıdır. İxtisasın xüsusiyyətindən asılı olaraq həftəlik yükün həcmi dəyişdirilə bilər.

## **2. Məzunun kompetensiyaları**

- 2.1. Təhsil Proqramının sonunda məzun aşağıdakı ümumi kompetensiyalara yiyələnməlidir:
  - İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;
  - İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına;
  - Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə;
  - Milli dövlətimizin qarşılaşduğu təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına;
  - İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
  - Komandada iş, problemin həllinə ortaş yanaşmaya nail olmaq qabiliyyətinə;
  - Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə;
  - Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətinə;

- Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına;
- Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirilmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyətinə;
- Fəaliyyətdə sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına;
- Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığına;
- Müxtəlif sahələrdə fəaliyyət səmərəliliyinin qiymətləndirilməsində iqtisadi biliklərin əsaslarından istifadə etmək bacarığına;
- Müxtəlif fəaliyyət sahələrində ümumi hüquqi biliklərdən istifadə etmək bacarığına;
- Verilmiş sayda və tələb olunan keyfiyyətdəməşinqayırma məmullarının istehsalı prosesində kollektiv əməyin ən kiçik məsərəfləri məqsədilə mövcud olan əsas qanuna uyğunluqlardan istifadə etmək bacarığına.
- Silah və silah sistemlərinin istehsalı ilə əlaqəli problemlərin ümumiləşdirilmiş həllər variantlarının hazırlanmasında, onların təhlili əsasında həllərin proqnozlaşdırılan nəticələrindən optimal variantların seçilməsində iştirak etmək bacarığına;
- Peşə fəaliyyəti ilə əlaqədar texniki sənədlərin hazırlanmasında iştirak etmək bacarığına.

**2.2. Məzun aşağıdakı peşə kompetensiyalarına yiyələnməlidir:**

- Silah və silah sistemlərinin istehsalında lazımlı resurslar növündən səmərəli istifadə üsullarını tətbiq etmək, xüsusi təyinatlı məhsulların istehsalı üçün əsas və köməkçi materialları, əsas texnoloji prosesləri həyata keçirmək üsullarını, texnoloji proseslərin riyazi modelləşdirilməsi zamanı analitik və ədədi metodlarını seçmək bacarığına;
- Silah və silah sistemlərinin hazırlanıldığı metalların, ərintilərin, polimer və kompozisiya materialların istehsal texnologiyası, quruluşu, fiziki və kimyəvi xassələri haqqında biliklərə yiyələnmək;
- Layihə hesablamalarının ilkin texniki-iqtisadi araşdırılmasının yerinə yetirilməsində, maşınqayırma istehsalının, onun sistem və vasitələrinin layihə, işçi və istismar texniki sənədlərinin mövcud normativ sənədlər əsasında işlənməsində (eləcə də elektron şəkildə), işlənmiş layihələrin və texniki sənədlərin mövcud normativ sənədlərə uyğunluğuna nəzarət tədbirlərində, tamamlanmış layihə-konstruktur işlərinin tərtib edilməsində iştirak etməq bacarığına;
- Xüsusi təyinatlı məhsulların istehsalının sistem və vasitələrinin işlənib hazırlanmasında və praktik mənimsənilməsində, yeni texnika və texnologiyaların istifadə edilməsi üçün planların hazırlanmasında, məhsulların, texnologiyaların, göstərilmiş sistem və vasitələrin sertifikatlaşdırılması üçün ərizələrin tərtib edilməsində iştirak etmək bacarığı;
- Hərbi sənayenin inkişafı və avtomatlaşdırılması, istismarı və yenidən qurulması sahəsində tədqiqat istiqamətləri üzrə yerli və xarici təcrübələrin elmi-texniki və İKT məlumatları hesabına biliklərini artırmaq qabiliyyətinə;
- Müəyyən edilmiş metodikalara uyğun təcrübələr aparmaq, nəticələri emal və təhlil etmək, elmi tədqiqat işlərinin yerinə yetirilməsini təsvir etmək, elmi icmal və nəşrlər tərtib etmək üçün məlumat hazırlamaq bacarığına;
- Konstruktur, texnoloji və istismar sənədlərinin tərkibinə daxil olan plan, program və metodikalar, diqər sınaq sənədlərini işləyib hazırlamaq, texnoloji nizam-intizama, xüsusi

- təyinatlı məhsulların istehsalının ekoloji təhlükəsizliyinə əməl olunmasına nəzarət etmək bacarığına;
- Silah və silah sistemlərinin istehsalında istifadəyə verilmiş vasitələri, sistemlərinin qəbulu və mənimsənilməsində iştirak etmək qabiliyyətinə;
  - Hərbi sənaye istehsalı vasitələri və sistemləri üçün sifarişlərin tərtib etmək bacarığına;
  - Silah və silah sistemlərinin iş prinsipini, istismarını və onlarla davranış qaydalarını bilmək;
  - Müəyyən edilmiş və icazə verilən metodikalara uyğun təcrübələr aparmaq, onların elmi-texniki nəticələri təhlil və tətbiq etmək bacarığına malik olmaq.

### 3. Təhsil Proqramının strukturu

3.1. XTB050106 - Silah və silah sistemləri mühəndisliyi ixtisası üzrə Təhsil Programı 240 (4 il) AKTS kreditindən ibarətdir. Kreditlər aşağıdakı şəkildə bölüşdürürlür:

Fənlərin sayı	Fənnin adı	AKTS krediti
	Ümumi fənlər	30
1.	<b>Azərbaycan tarixi</b> <i>Bu fənn Azərbaycanın müasir dövlətçilik ənənələrinin yaranması, formalaşması və inkişafını sistemli şəkildə, xronoloji ardıcılıqla öyrənir, müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolunu təhlil və tədqiq edilir. Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolü sistemli təhlil edilir.</i>	5
2.	<b>Azərbaycan dilində işgüzar və akademik kommunikasiya</b> <i>Bu fənn cərçivəsində tələbələrə Azərbaycan dilində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı bacarıqlarının aşilanmasına xüsusi diqqət yetirilməlidir.</i>	4
3.	<b>Xarici dildə işgüzar və akademik kommunikasiya</b> <i>Bu fənn cərçivəsində tələbələrə ixtisası üzrə xarici dillərdən birində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı, şifahi və yazılı bacarıqlarınaşılanmasına xüsusi diqqət yetirilməlidir.</i>	15
4	<b>Seçmə fənlər</b> (Seçmə fənlər ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir. Ixtisasın spesifikasından asılı olaraq seçmə fənlərə əlavələr edilə bilər.)	
4.1	Felsəfə Sosiologiya Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları Etika və estetika Multikulturalizmə giriş	3

4.2	İnformasiya texnologiyaları (ixtisas üzrə)	3
	İnformasiyanın idarə edilmesi	
	Sahibkarlığın əsasları və biznesə giriş	
	Məntiq	
İxtisas fənləri		120
5	<b>Xətti cəbr və analitik həndəsə</b> <i>Bu fənnin tədrisində məqsəd tələbələri xətti cəbr və analitik həndəsənin əsas anlayış və metodları və tətbiqləri ilə tanış etmək, onlarda müxtəlif məsələlərin həllinə düzgün elmi yanaşma formalaşdırmaq, mücərrəd məntiqi düşünmə bacarıqlarını inkişaf etdirmək; elmi dünyagörüşünü genişləndirmək və tələbələrə müasir riyazi terminlərlə sərbəst işləməyi öyrətməkdir.</i>	4
6	<b>Riyazi analiz</b> <i>Bu fənnin tədrisində məqsəd, əsasını diferensial və integral hesabı təşkil edən sonsuz kiçiklər analizinin köməyi ilə dəyişən kəmiyyətlərin öyrənilməsinin fundamental tədqiqat metodları ilə tələbələri tanış etməkdir. Bu fənn hər şeydən əvvəl təbiət qanunları, həmcinin texnikada baş verən proseslərin ifadə olunduğu funksiyaları öyrənir. Ümummühəndis, texniki və ixtisas fənlərinin əsasını təşkil edir və bu fənlərdəki məsələlərin həlli üçün tələb olunan vərdişləri tələbələrə aşılayır. Onun tədrisi, müstəqil olaraq riyaziyyat sahəsində elmi-texniki informasiyanı öyrənməyə imkan verən nəzəri hazırlığa malik mütəxəssisin hazırlanmasını təmin edir.</i>	8
7	<b>Tətbiqi riyaziyyat</b> <i>Bu fənnin tədrisində məqsəd, tələbələri fiziki proseslərin riyazi modelləri, qurulma prinsipləri, növleri, həll üsulları, stoxastik və ehtimallı prosesləri, optimallaşdırma üsulları, imitasiya modelləri, kütləvi xidmət nəzəriyyəsinin elementləri, proseslərin modelləşdirilməsində qeyri-səlis yanaşma metodları və intellektual analiz metodları ilə tanış etməkdir.</i>	4
8	<b>Fizika</b> <i>Bu fənnin tədrisində məqsəd, fiziki qanunların onların qarşılıqlı əlaqədə öyrənilməsi; elmi və texniki məsələlərin həlli üçün əsas prinsiplərin və metodların mənimşənilməsi; tələbələrdə yeni texnika və yeni texnologiyalar yaratdıqda və ya istifadə edərkən qarşılaşacaqları vəziyyətlərin mükəmməl elmi təhlilində fundamental fizika prinsiplərinin tətbiqi bacarıqlarının formalaşdırılması; təbiətdəki hadisələri təsvir etmək üçün əsas fiziki nəzəriyyələri və bu nəzəriyyələrin müasir və perspektivli peşə problemlərinin həlli üçün tətbiq olunma hüdudlarını mənimşəmək; tələbələrdə dönyanın təbii elmi mənzərəsinin əsaslarını formalaşdırmaq; tələbələri fizikanın inkişaf tarixi və məntiqi və onun əsas keşfləri ilə tanış etməkdir. Bundan əlavə, peşə hazırlığı fənlərini öyrənə bilmək üçün möhkəm, dərin, uzunmüddətli olan, müasir texnika və texnologiyani başa düşməyə, özünütəhsilə imkan verən sistemli fizika bilikləri formalaşdırmaqdır.</i>	8

	<b>Kimya</b> <i>Bu fənnin tədrisində məqsəd, kimya elminin mövcud inkişaf səviyyəsini nəzərə alaraq tələbələrin ümumi nəzəri hazırlığını təmin etmək, tələbələrdə elmi ədəbiyyatla müstəqil işləmə bacarıqlarını inkişaf etdirməkdir. Tələbələr tərəfindən kimyanın nəzəri əsaslarını mənimsemək, maddələrin xassələri, maddələrin çevrilməsi proseslərinin kəmiyyət qanuna uyğunluqları haqqında biliklər əldə etmək və onların praktik istifadəsi bacarıqlarına yiyələnməkdir</i>	5
9	<b>İxtisasa giriş</b> <i>Bu fənnin tədrisində məqsəd, tələbələri seçdikləri ixtisasla, ixtisasdakı tədris programının məzmunu ilə tanış etməkdir.</i>	4
10	<b>Programlaşdırmanın əsasları</b> <i>Fənnin tədrisində məqsəd, ixtisas sahəsi üzrə qoyulmuş məsələlərin kompüterdə həlli mərhələləri və üsulları, alqoritmlərin tərtib edilməsi, programlaşdırılması, programların işlənib hazırlanması, verilənlərin emalı müxtəlif tip verlənlərlə işin təşkili üzrə praktik bilik və bacarıqların formalasdırılmasıdır.</i>	5
11	<b>Nəzəri mexanika</b> <i>Fənnin tədrisində məqsəd, müasir texnikanın elmi əsası olan nəzəri mexanika üzrə peşəkar bilik və praktiki bacarıqlar sisteminin formalasdırılması; mexaniki sistemlərin real modelləri haqqında təsəvvürlərin yaradılması; maddi cisimlərin qarşılıqlı təsirinin, mexaniki hərəkətinin və tarazlığının ən ümumi qanunlarının öyrənilməsi; mexanika problemlərinin həllində yaradıcı fəaliyyət təcrübəsinin qazanılmasıdır.</i>	6
12	<b>Tərsimi həndəsə və mühəndis qrafikası</b> <i>Bu fənnin tədrisində əsas məqsədfəza təsəvvürünün və təxəyyülünün inkişafı, konstruktiv-həndəsi düşüncə və innovasiya təfəkkürü, fəza forma və əlaqələrini təhlil etmək, müxtəlif həndəsi fəza cisimlərinin konstruksiya edilməsi üsullarını öyrənmək, cisimlərin qrafik modellər səviyyəsində əldə edilməsi yollarını və bu cizgilərdə fəza cisimləri ilə əlaqəli məsələləri həll etmək bacığını, eləcə də müasir kompüter metodlarını və hissə və mexanizmlərin 3D üçölcülü modellərini yaratmağın praktik prinsiplərini öyrənərək fəza formalarını təhlil etmək, onların çizgilerini yaratmaq, maşın və mexanizmlərin layihələndirilməsi ilə əlaqədar model və cizgilərdə məsələləri həll etmək bacığını formalasdırmaqdır.</i>	5
13	<b>Kompüter qrafikası</b> <i>Bu fənnin tədrisində əsas məqsəd layihələndirmədə Tətbiqi Qrafiki Program Paketlərinin (TQPP) imkanlarından istifadə etməklə 3D və 2D modelməni öyrənməklə yanaşı maşınqayırma rəsmxəttində geniş istifadə edilən cizgilərin tərtibi üçün standartların (QOST) tələblərini, TQPP-nin tətbiqilə həndəsi qurmaların, təsvirlərin, birləşmələrin, ötürürmələrin, eskizlərin,</i>	3

	<p>müxtəlif sxemlərin, sadələşmələrin, yiğimlərin və s nəzəri əsaslarını mənimşəyib cizgilərin oxunmasının və Konstruktor Sənədlərinin Vahid Standartına (KSVS) uyğun tətibini yerinə yetirməni öyrənmək, müasir kompüter metodlarını və hissə və mexanizmlərin 3D üçölçülü modellərini yaratmağın praktik prinsiplərini öyrənərək fəza formalarını təhlil etmək, onların çizgilərini yaratmaq, maşın və mexanizmlərin layihələndirilməsi ilə əlaqədar model və cizgilərdə məsələləri həll etmək bacarığını formalaşdırmaqdır.</p>	
15	<p><b>Maşın və mexanizmlər nəzəriyyəsi</b> Fənnin tədrisində məqsəd, müxtəlif təyinatlı mexanizmlərin struktur, kinematik və dinamik tədqiqatı və sintezi metodlarını öyrənmək, maşın və mexanizmlərin analizi və sintezinin qrafik və analitik metodlarına yiyələnmək.</p>	6
16	<p><b>Materiallar müqaviməti</b> Fənnin tədrisində məqsəd, praktiki mühəndis fəaliyyətində nəzəri bilgilərin istifadə edilməsi ilə maşın hissələrinin və konstruksiya elementlərinin möhkəmliyə, sərtliyə və dayanaqlığı hesablanması müasir metodlarını öyrənməkdir.</p>	6
17	<p><b>Materialşunaslıq</b> Fənnin tədrisində məqsəd, materialların və ərintilərin müxtəlif termodinamiki şəraitlərdə tərkibi, quruluşu və xassələri arasında əlaqəni öyrənmək, habelə onların möhkəmləndirilməsi haqqında biliklərin verilməsidir. Əldə olunan biliklər sonradan maşinqayırma məmulatlarının layihələndirilməsində və istehsalında istifadə etmək bacarığını formalaşdırmaqdır.</p>	5
18	<p><b>Elektrotexnika və elektronikanın əsasları</b> Bu fənnin tədrisində məqsəd, tələbələrə elektrotexniki qurğu və cihazların düzgün seçilməsi, etibarlı istifadəsi, elektrotexniki qurğuların istismarı zamanı sadə nəsazlıqların müəyyən edilməsi, elektrotexniki avadanlıqların, texnoloji proseslərin təhlükəsizlik və ekoloji təmizliyə dair müasir tələblərə uyğun istismarı üçün zəruri olan nəzəri bilik və praktik bacarıqlar aşılıamaqdır.</p>	4
19	<p><b>Silah və silah sistemlərində etibarlılıq və keyfiyyət</b> Bu fənnin tədrisində məqsəd, tələbəyə silah və silah sistemlərinin və texnoloji proseslərin etibarlılığı haqqında əsas anlayışları, xüsusi təyinatlı məhsulların etibarlığının texnoloji təminatı üsulları, texnoloji proseslərin etibarlılığı haqqında təməl bilikləri formalaşdırmaqdır.</p>	4
20	<p><b>Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma</b> Bu fənnin tədrisində məqsəd, ölçmə nəzəriyyəsinin öyrənilməsi və vahidliyinin təmin edilməsində, metrologiya, standartlaşdırma və sertifikatlaşdırmanın nəzəri əsaslarının mənimşənilməsi üzrə tələbələrdə bilik və bacarıqların formalaşdırılmasıdır.</p>	4

	<b>Silah və silah sistemləri istehsalı texnologiyasının əsasları</b> <i>Bu fənnin tədrisində məqsəd, müxtəlif xüsusi təyinatlı məhsulların istehsalı üçün texnoloji proseslərin layihələndirilməsi metodologiyasının nəzəri və praktik əsaslarının mənimşənilməsidir. Silah və silah sistemlərinin istehsalının müxtəlif hissələrinin emalı texnoloji proseslərinin layihələndirilməsi və email üzrə məsələlərin qoyuluşu və ardıcıl çoxvariantlı həllərində müstəqil işləməyi öyrətməkdir.</i>	
21	<b>Maşın dizaynı</b> <i>Bu fənnin tədrisində məqsəd, praktik mühəndislik fəaliyyətinə hazırlıq üçün ümumi təyinatlı maşın hissələri və döyünlərinin funksiyasını, strukturunu, işləmə principini, konstruksiya edilməsi və hesabının əsaslarını, müxtəlif maşın və mexanizmlərin ümumi təyinatlı konstruktiv elementlərinin - detalların və yiğim vahidlərinin iş şəraitini nəzərə alaraq etibarlılıq və iqtisadılık tələblərini əsas götürməklə, onları layihələndirmək üçün lazımlı olan üsulları, qaydaları və bilikləri formalaşdırmaqdır.</i>	7
22	<b>Mühəndis iqtisadiyyatı</b> <i>Bu fənnin tədrisində məqsəd, müasir iqtisadi şəraitdə tələbələr arasında müəssisə fəaliyyəti ilə bağlı biliklər kompleksini yaratmaq, onlara müəssisədəki iqtisadi fəaliyyətin əsas prinsiplərini və texnikasını öyrətməkdir. Fənnin tədrisi zamanı tələbələrə iqtisadi hadisələrin və proseslərin mahiyyəti, onların qarşılıqlı əlaqəsi və qarşılıqlı asılılığı anlamağı öyrədilir, detallaşdırma, sistemləşdirmə və modelləşdirmə, əldə edilmiş nəticələri qiymətləndirmə, habelə müəssisənin səmərəliliyinin artırılması üçün ehtiyatların müəyyənlendirilməsi bacarığı aşilanır.müasir iqtisadi şəraitdə tələbələr arasında müəssisə fəaliyyəti ilə bağlı biliklər kompleksini yaratmaq, onlara müəssisədəki iqtisadi fəaliyyətin əsas prinsiplərini və texnikasını öyrətməkdir. Fənnin tədrisi zamanı tələbələrə iqtisadi hadisələrin və proseslərin mahiyyəti, onların qarşılıqlı əlaqəsi və qarşılıqlı asılılığı anlamağı öyrədilir, detallaşdırma, sistemləşdirmə və modelləşdirmə, əldə edilmiş nəticələri qiymətləndirmə, habelə müəssisənin səmərəliliyinin artırılması üçün ehtiyatların müəyyənlendirilməsi bacarığı aşilanır.</i>	4
23	<b>Silah istehsalında emal üsulları və alətlər</b> <i>Bu fənnin tədrisində məqsəd, kəsən alətinin əsas konstruksiyalarına, onun iş qabiliyyətinin təmin edilməsinə aid bilik və bacarıqlar əldə etmək,müasir istehsalda istifadə olunan əsas emal üsulları haqqında, onların təsnifikasi haqqında biliklərin formalaşdırılmasıdır.</i>	5
24	<b>Silah istehsalında dəzgahlar və avadanlıqlar</b> <i>Bu fənnin tədrisində məqsəd, Xüsusi təyinatlı məhsulun istehsalında istifadə olunan texnoloji avadanlığın, metalkəsən dəzgahlar, avtomatlaşdırılmış dəzgahlar və avtomat xətlər, cəvik dəzgah sistemləri, sənaye robotları haqqında biliklərin formalaşdırılmasıdır.</i>	6

	<b>Silah və silah sistemlərində tribologiya</b> <i>Fənnin tədrisi silah və silah sistemləri ixtisası üzrə təhsil alan tələbələr xüsusi yeyilmə və yaqlama ilə əlaqədar konstruktor, texnoloji və istismar məsələlərinin həlli üçün əsas triboloji qanunların məqsəd yönü öyrənilməsi, silah və silah sistemlərinin sürtünmə qovşaqlarının üst qatlarında yeyilməyə davamlı friksion və antifriksion örtüklərin rasional çəkilmə texnologiyası haqqında lazımlı biliklərin formallaşdırılmasıdır.</i>	
26		3
27	<b>Həyat fəaliyyətinin təhlükəsizliyi</b> <i>Bu fənnin tədrisində məqsəd, tələbələrə fəaliyyət prosesində müəyyən effektə nail olmaq və bu prosesdə xoşagelməz nəticələri törədən, insan sağlamlığına və həyatına zərər gətirə bilən halları, yanğınları və digər proseslərin öyretməkdir.</i>	4
28	<b>Mülki müdafiə</b> <i>Bu fənnin tədrisində məqsəd, fövqəladə hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin hazırlanması və həyata keçirilməsi, fövqəladə hadisələr nəticəsində mümkün ola biləcək zərər və itkilərin həcminin maksimum azaldılması, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması qaydalarının və üsullarının tələbələrə öyrədilməsidir.</i>	3
<b>Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlər</b>		60
<b>Təcrübə</b>		21
<b>Buraxılış işi</b>		9

#### 4. Tədris və öyrənme

- 4.1. Tədris və öyrənme mühiti elə təşkil olunmalıdır ki, tələbələr təhsil programında nəzərdə tutulan təlim nəticələrini əldə edə bilsinlər.
- 4.2. Tədris və öyrənme metodları müvafiq sənədlərdə (məsələn, müəllimin sillabusunda və s.) təsvir edilməli və ictimaiyyətə (məsələn, universitetin vəb səhifəsində, programın broşurlarında və s.) açıq olmalıdır.
- 4.3. Tədris və öyrənme metodları innovativ təhsil təcrübələri nəzəre alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Tədris və öyrənme metodlarının müntəzəm şəkildə təkmilləşdirilməsi universitetin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
- 4.4. Təlim prosesində fərqli tədris metodlarından istifadə edilməlidir. Bu metodlar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək tədris və öyrənme metodlarına aşağıdakılardan nümunə olaraq göstərmək olar:
  - mühazirə, seminarlar, praktiki tapşırıqlar;
  - təqdimatlar və müzakirələr, debatlar;
  - müstəqil iş/araşdırma (məsələn, praktiki nümunələrlə iş);
  - layıhələr;

- problemlərə əsaslanan tədris;
- sahə işləri;
- rol oyunları;
- hesabatlar;
- qrup qiymətləndirməsi;
- ekspert metodu;
- video və audio konfrans texnologiyaları;
- video və audio mühazirələr;
- distant təhsil;
- simulyasiyalar;
- və s.

- 4.5. Təhsildə nəzəriyyə və praktiki təlim arasında tarazlıq gözlənilməlidir. Əsas diqqət əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq praktiki bacarıqların gücləndirilməsinə yetirilməlidir.
- 4.6. Təhsil programı tələbələrin müstəqilliyini dəstəkləməli və ömürboyu təlim konsepsiyasını inkişaf etdirməlidir. Təhsil prosesinin sonunda tələbə hər hansı istiqamətdə müstəqil işləyə bilməli və təhsilini ömürboyu davam etdirməyi bacarmalıdır.

## 5. Qiymətləndirmə

- 5.1. Qiymətləndirmə elə təşkil olunmalıdır ki, tələbələrin gözlənilən təlim nəticələrini əldə etmələri səmərəli şəkildə ölçülə bilinsin. Bu, əldə olunan irəliləyişi monitorinq etməyə, təhsil proqramlarının nəticələrinə hansı dərəcədə nail olunduğunu qiymətləndirməyə, eləcə də tələbələrlə fikir mübadiləsinə şərait yaratmağa və təhsil proqramlarının təkmilləşdirilməsi üçün ilkin şərtlərin formalaşdırılmasına yardım etməlidir.
- 5.2. Qiymətləndirmə üsulları müvafiq sənədlərdə (məsələn, fənn proqramında, sillabusda və s.) təsvir edilməli və hamı üçün açıq olmalıdır (məsələn, universitetin vəb səhifəsində, proqramın broşurlarında və s.).
- 5.3. Qiymətləndirmə üsulları innovativ tədris təcrübələri nəzəre alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Qiymətləndirmə üsullarının müntəzəm şəkildə yenilənməsi ali təhsil müəssisəsinin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
- 5.4. Tədris prosesində fərqli qiymətləndirmə üsullarından istifadə edilməlidir. Bu üsullar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək qiymətləndirmə üsullarına nümunələr:
  - yazılı tapşırıqlar;
  - bilik və bacarıqlara dair testlər, kompyuter əsaslı testlər;
  - şifahi təqdimatlar;
  - sorğular;
  - açıq müzakirələr;
  - praktika hesabatları, sahə işləri hesabatları;
  - praktikada, laboratoriyyada müşahidələrə əsasən bacarıqların qiymətləndirilməsi;
  - layihə işlərinə dair hesabatlar;
  - portfolionun qiymətləndirilməsi;
  - frontal sorğu;
  - qrup şəklində və özünü qiymətləndirmə;
  - və s.

- 5.5. Təlim nailiyyətlərinin qiymətləndirilməsində istifadə olunan üsullar aydın müəyyənlenşdirilmiş meyarlara əsaslanmalıdır və təhsil müddətində tələbənin əldə etdiyi bilik, bacarıq və qabiliyyət səviyyəsini düzgün və etibarlı şəkildə müəyyən etməyə imkan vermelidir. Təlim nəticələrinin qiymətləndirilməsi zamanı müəllimlər şəffaflıq, qərəzsizlik, qarşılıqlı hörmət və humanistlik prinsiplərini rəhbər tutmalıdır.
- 5.6. Tələbələrə müəllimlərlə/qiymətləndiricilərlə təhsillərinin bütün aspektlərini, o cümlədən qiymətləndirmə prosesini müzakirə etmək imkanı verilməlidir. Ali təhsil müəssisəsi müvafiq qaydalara uyğun olaraq qiymətləndirmə prosesi, yaxud qiymətlə bağlı apelyasiya prosedurlarını müəyyən etməlidir.
- 5.7. Akademik etika təhsil prosesində önemli yer tutur. Tələbələrə akademik dürüstlüyə riayət etmək, plagiarizm problemini anlamaq öyrədir. Onlar intellektual əməyinəqli mülkiyyət hüquqları barəsində məlumatlandırılmalıdır.

## 6. Proqramın və hər bir fənnin təlim nəticələri

- 6.1. Təhsil programının təlim nəticələri, eləcə də hər bir fənnin təlim nəticələrinin müəyyənlenşdirilməsi və hər bir fənnin sillabusunun hazırlanması ilə təhsil müəssisəsinin/akademik heyətin səlahiyyətindədir.
- 6.2. Təlim nəticələri hər bir ali təhsil müəssisəsi tərəfindən Əlavə 1-dəki formaya uyğun olaraq müəyyənlenşdirilir. Təlim nəticələri matrisində (Əlavə 2) fənlərlə təlim nəticələri arasındakı əlaqə əks olunmalıdır.
- 6.3. Təhsil Proqramının cəmiyyətin və əmək bazarının dəyişən ehtiyaclarına cavab verən nəzəri və praktiki məzmunu təmin etməsi məqsədilə fənlərin sillabusları müntəzəm şəkildə yenilənməlidir.

## 7. İnfrastruktur və kadər potensialı

- 7.1. Təhsil Proqramının tədris, öyrənmə və qiymətləndirmə prosesi ali təhsil müəssisəsinin aşağıdakı infrastruktura malik olmasını zəruri edir:
  - ali təhsil müəssisəsi mövcud yanğın qaydaları və normalarına cavab verən və tədris planında nəzərdə tutulmuş bütün növ fənn və fənlərarası təlim, praktik və elmi-tədqiqat işlərinin aparılmasını təmin edən maddi-texniki bazaya malik olmalıdır;
  - bütün təhsil müddəti ərzində hər bir tələbəyə bir və ya bir neçə elektron kitabxana sistemini (elektron kitabxanalara) və təşkilatın elektron məlumat və təhsil mühitinə fərdi olaraq məhdudiyyətsiz giriş imkanı verilməlidir. Elektron kitabxana sistemi (elektron kitabxana) və elektron məlumat və təhsil mühiti tələbələrə həm təşkilatın ərazisində, həm də xaricində "Internet" məlumat və telekommunikasiya şəbəkəsinə (bundan sonra – "Internet" şəbəkəsinə) daxil olma imkanı olan istənilən nöqtədə istifadə imkanını təmin etməlidir;
  - bakalavriat proqramı şəbəkə şəklində həyata keçirilərsə, bakalavriat proqramının həyata keçirilməsi üçün tələbələr şəbəkə şəklində bakalavr proqramının həyata keçirilməsində iştirak edən təşkilatlar tərəfindən verilən maddi-texniki və tədris-metodiki mənbələrin məcmusu ilə təmin edilməlidir;
- 7.2. Ali təhsil müəssisələrinin professor-müəllim heyəti, bir qayda olaraq, elmi dərəcəyə malik olur. Digər dövlət, yaxud özəl müəssisələrdən və/və ya digər müvafiq təşkilatlardan gələn yüksək ixtisaslı mütəxəssisler də tədrisə cəlb oluna bilərlər.
- 7.3. Bakalavriat təhsil proqramını həyata keçirən professor-müəllim heyətinin ümumi ştatında tədris olunan fənnin (modulun) profilinə uyğun təhsili olan elmi-pedaqoji işçilərin payı ən azı 80 faiz olmalıdır.

- 7.4. Elmi dərəcəsi (xaricdə verilən və Azərbaycan Respublikasında tanınan elmi dərəcə də daxil olmaqla) və (və ya) elmi adı (xaricdə verilən və Azərbaycan Respublikasında tanınan elmi ad da daxil olmaqla) olan müəllimlərin sayı bakalvriat programını həyata keçirən professor-müəllimheyətinin ümumi sayında ən azı 55 faiz olmalıdır.

## 8. Təcrübə

- 8.1. Təcrübə tələbənin nəzəri biliklərinin praktikada tətbiqi, eləcə də peşə bacarıqlarının gücləndirilməsi baxımından önemlidir.
- 8.2. Təcrübə özəl şirkətdə, dövlət müəssisəsində, tədqiqat laboratoriyasında (eləcə də universitet, AMEA, özəl yerli, yaxud beynəlxalq təşkilat və şirkətlər və s.) təşkil oluna bilər.
- 8.3. Təcrübədən önce ali təhsil müəssisəsivə təcrübə təşkil olunacaq şirkət/müəssisə/laboratoriya müqavilə imzalanmalıdır. Eyni zamanda, tələbənin fərdi müraciəti əsasında onun ixtisasına uyğun digər şirkət/müəssisə/laboratoriyyada, o cümlədən xaricdə təcrübə keçməsinə icazə verilir. Müqavilədə şərtlər, tələbələrin hüquq və öhdəlikləri və digər zəruri təfərruatlar eks olunur.
- 8.4. Təcrübənin qiymətləndirilməsi: tələbə təcrübə müddətində istehsalat müəssisəsi və ya şirkətdə aparılan təcrübə layihəsinin nəticələrinə dair hesabatın yazmalı və ali məktəbin akademik heyəti və təcrübə yerinin nümayəndələrindən ibarət komissiya qarşısında müdafiə etməlidir. Təcrübə programının yerinə yetirilməsi üzrə nəticələr təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilmiş formada qiymətləndirilir.

## 9. Buraxılış işi

- 9.1. Təhsil Programı buraxılış işi ilə tamamlanır.
- 9.2. Buraxılış işinin qiymətləndirilməsi:
- Bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 240 olmalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir.
  - Buraxılış işlərinin müdafiəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılmış Dövlət Attestasiya Komissiyası (DAK) təşkil edilir.
  - Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin Təhsil Proqramı üzrə Tədris planını tam yerinə yetirmiş tələbələrə Dövlət Attestasiya Komissiyasının yekun qərarı əsasında "bakalavr" ali peşə-ixtisas dərəcəsi verilir.

## 10. Məşgulluq və ömürboyu təhsil

- 10.1. **XTB050106 - Silah və silah sistemləri mühəndisliyi ixtisası üzrə Təhsil Programının məzunları peşə fəaliyyətinin elmi-tədqiqat, təşkilatlı-inzibatlılıq, layihə-konstruktur, istehsal-texnoloji, xidmət-istismar, xüsusi növləri ilə aşağıdakı peşə fəaliyyəti sahələrində çalışı bilərlər:**
- rəqabətqabiliyyətləşininqayırma məhsulları yaratmağa, milli texnoloji mühitin yaxşılaşdırılmasına yönəldilmiş fəaliyyət vasitələri, əsul və metodları məcmusu sahəsində;
  - müxtəlif xidmət təyinatlı maşinqayırma məhsullarına, onların istehsal texnologiyasına və keyfiyyətinə dairqaydalar və tələblərin, nəzarət normalarının əsaslandırılması, işlənməsi və reallaşdırılması sahəsində;

- xüsusi təyinatlı məhsullarının mövcud hazırlanma texnoloji proseslərinin təkmilləşdirilməsi və yeni texnoloji proseslərin, onların təchizat vasitələrinin işlənməsi sahəsində;
- silah və silah sistemləri istehsalının istehsalının və texnoloji proseslərin riyazi, fiziki və kompyuter modelləşdirilməsi, layihələndirmə metodları, müasir avtomatlaşdırma vasitələrinin tətbiqi və yeni avtomatlaşdırma vasitələrinin yaradılması sahəsində;
- silah və silah sistemləri istehsalının istehsalının texnoloji proseslərinin, onların texnoloji təchizat vasitələrinin, avtomatlaşdırma sistemlərinin, məhsulların idarə edilməsi, nəzarət, diaqnostikası və sinağı, xüsusi təyinatlı məhsullarının istehsalının konstruktur-texnoloji təminatı sahəsində marketinq tədqiqatlarının yüksək səmərəli işləməsinin təmin edilməsi sahəsində.

Məzun-bakalavr aşağıdakı vəzifələrdə çalışa bilər:

- baş texnoloq vəzifəsinə qədər yüksəlmə perspektivi ilə mühəndis-texnoloq;
  - baş konstruktur vəzifəsinə qədər yüksəlmə perspektivi ilə mühəndis-konstruktur;
  - sahə, sex, istehsalat, baş mühəndis vəzifələrinə yüksəlmə perspektivi ilə usta;
  - mövcud istehsalın meneceri;
  - alet və avadanlıqların satış meneceri;
  - rəhbərliyə qədər yüksəlmə perspektivi ilə kompüter layihələndirilməsi və istehsalın idarə edilməsi xidmətlərində;
  - şəxsi müəssisəsinin direktoru;
  - mühəndis-tədqiqatçı;
  - elmi işçi.
- 10.2. Ali təhsil müəssisəsi Təhsil Proqramının məzunlarının məşğulluğu dair müntəzəm sorğular keçirməli, eləcə də vakant iş yerlərinə dair məlumatları öz vəb səhifəsində yerləşdirməlidir.
- 10.3. XTB050106 - Silah və silah sistemləri mühəndisliyi ixtisası üzrə Təhsil Proqramının əsasında ali peşə təhsilinin əsas təhsil proqramını mənimsemış bakalavrin müvafiq ixtisaslar üzrə magistratura təhsil səviyyəsində təhsilini davam etdirmək hüququ vardır.
- 10.4. Təhsil müddətində əldə olunan bilik, bacarıq və yanaşmalar məzunların müstəqil şəkildə ömürboyu təhsil almaları üçün ilkin şərtlərdəndir.

#### Razılıasdırılmışdır:

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini,  
Elm, ali və orta ixtisas təhsil şöbəsinin  
müdiri vəzifəsini müvəqqəti icra edən

 Yaqub Piriyev

"15" 08 2020-ci il

Xüsusi təyinatlı ixtisaslar qrupu üzrə  
Dövlət Təhsil Proqramlarını hazırlayan  
işçi qrupun sədri

 Haqverdi Haqverdiyev

"14" avqust 2020-ci il

**Təhsil Proqramı və fənlər üzrə təlim nəticələri**

Ali təhsil müəssisəsi Təhsil Proqramı və hər fənn üzrə gözlənilən təlim nəticələrini müəyyən etməlidir. Aşağıdakı cədvəllərdə ən azı 6 təlim nəticəsi sadalanmalıdır (Təhsil Proqramı və hər fənn üzrə ayrılıqla)

**Təhsil Proqramının təlim nəticələri (PTN)**

PTN 1

PTN 2

PTN 3

PTN 4

PTN 5

PTN 6

**Fənn üzrə təlim nəticələri (FTN)**

FTN 1

FTN 2

FTN 3

FTN 4

FTN 5

FTN 6

**Əlavə 2****Fənlərin və Təhsil Proqramının təlim nəticələrinin matriisi**

Ali təhsil müəssisəsi aşağıdakı cədvəldən istifadə edərək ixtisasın Təhsil Proqramının və hər fənn üzrə təlim nəticələrinin əldə olunmasına necə dəstək verdiyini müəyyən etməlidir.

Blokun adı	Fənlərin adı	Proqramın təlim nəticələri											
		PTN 1	PTN 2	PTN 3	PTN 4	PTN 5	PTN 6	FTN1	FTN2	FTN3	FTN4	FTN5	FTN6
Humanitar fənlər	Azərbaycan dilində işgüzar və akademik kommunikasiya	X											
	Azərbaycan dövlətçiliyi və ideologiya												
	Xarici dildə işgüzar və akademik kommunikasiya	X											

**Fənnin təlim nəticələrinə nail olmaq məqsədilə istifadə olunan  
təlim və öyrənmə metodları və qiymətləndirmə üsulları**

Fənni tədris edən müəllim fənn üzrə təlim nəticələrinin (bir fənn üzrə ən çoxu 4-5 sayda təlim nəticəsi) və hər təlim nəticəsi üzrə təlim və öyrənmə metodlarını, eləcə dəqiymətləndirmə üsullarını müəyyən etməlidir. *Bunun üçün aşağıdakı cədvəldən istifadə edilməlidir.*

Fənnin adı	Təlim nəticələri	Hər bir təlim nəticəsi üçün istifadə olunan təlim və öyrənmə metodları	Hər bir təlim nəticəsi üçün istifadə olunan qiymətləndirmə üsulları